

"Olaylar"ın AMEA Nizami Gencevi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbesinin aparıcı elmi işçisi fil.f.d., dosent Elnare Qaragözovanın modərliliyi ilə "Ədəbiyyat səhbətləri" adlı yeni layihəsinin növbəti qonağı şair, yazıçı, tərcüməçi Zahid Saritorpaqdır.

XXX

E.Q. - Zahid müəllim, sizə illik səsləm belə olacaq: Zahid Saritorpaq-şair, nasır, tərcüməçi. Bu təqdimatlardan hansı Sizə daha doğmadır. Yaradıcılığınızın hansı səfərə sizin daxil

"Ədəbiyyat səhbətləri"

bayramında qətl". Bu əser heç yerde çap olunmayıb. "Əlifba bayramında qətl" romanını 2013-cü ildə Milli Kitab Müsabiqəsinə elektron variantda göndəmişdim. Roman yer tutmasa da 245 əsərin içərisindən seçilerek ilk onluğa düşdü. Müsabiqənin 19 nöfərdən ibaret münsifləri çox görkəmlili adamlar idi. Bu müsabiqədən sonra ruhlandı və növbəti romanımı - "Dərdin sarı çəpkəni" əserini yazdım. Bu günə qədər altı roman, bir povest yazmışam. Dövlət

seçilmiş əsərləri kitabı, Mixail Prişvinin, Sergey Mixalkovun, Aqnya Bartonun yeniyetmələr üçün seçilmiş əsərləri kitabları neşr olunub. Elece də çağdaş Ukrayna şairlərinin əsərlərindən ibarət "Kişi, qadın və çətir" adlı şeirlər kitabı (Salam Sarvan və Mahir Qarayevle müşterək), Dmitri Çistyakin "Şüşa ulduz" şeirlər kitabı (Salam Sarvanla müşterək), elece də Höte, Valter Skott, Ceyms Coys, Marsel Prust, Ejen İonesko, Con Steynbek, Boris Pasternak və bir sıra

qəribə bir romandır ve mən özüm de bu romanı çox sevirm. Əsərdə çox ciddi heyati problemlər var. Bizim cəmiyyətin qarşılaşığı çox gərgin, çətin heyat şəraitli ilə bağlı olan problemlər var bu romanda. Əsərdə bəhs edilən dövr keçid dövrü id: 90-ci illər, I Qarabağ müharibəsi. Əsərdə bütün bular özündə ehtiva edən bir heyat fonunda yazıcıının cəkdiyi ezbərlərdən, yazıçı hayatından bəhs olunur. Çox maraqlıdır ki, o əsəri mən bu güne qədər neşr etdirməmişəm. İndi isə istəyirəm, ürəyimden bir arzu keçir ki, bu əserin çapı qalsın doğan mənələr ortaya çıxır və bu da mənim nəşrimi bir qədər də axıcı, bir qədər de oxucuya xoş gələn bir halad gətirir. Magik realizm de buradan qaynaqlanıb və mən özümden ixtiyarsız bu cərəyanada əsərlər yaratmağa başladım. İndi da mən əsərərimi şüur axını texnikası ilə yazıram. Hal-hazırda "Damğa" adında yarımcıq romanım var. Elifra edirəm ki, bu vaxta qədər mən belə üzün müdəttər erzində roman yazmadı. Başlığındı vaxtdan il yarımından artıq vaxt keçib, amma hələ çox az bir hissə hazırlır. Amma o biri romanlarını bir il müddətində yazıb bitirmişim. Bayaq qeyd etdiyim kimi şeirlərim 80-ci illərdən çap olunmağa başlayıb. Məsələn, 1984-cü ildə "Azerbaycan" jurnalında çap olunan bir balladam var. Oxusuz, ele bil bu gün yazmışam. Sizin poeziyamla bağlı dediyiniz bütün məqamlar orada var. Yeni poeziyamda izlənən məqamlar heç de magik realizmə aid deyil, özümə de qəribə gələn bir məqamdır - irfana, haradasa sufiyəm söylekən məqamlardır. Bu balladadan sonrakı şeirlərim, "Ulduz" jurnalında, "Azerbaycan" jurnalında çıxıb. "Ulduz" jurnalında, "Azerbaycan" jurnalında, "Şəhərin rəmzi" romanı tam fərqli bir əsərdir. Amma "Əlifba bayramında qətl" romanı tam fərqli bir əsərdir.

E.Q. - Sizin cavabınızdan bələ başa düşdüm ki, bu üç istiqamət arasında Sizə en doğma olan sfera nəsrdir. Yaradıcılığa şeirlərə başlasanız da nesr sizlə özəlliklə çəlb edib. Qeyd etdiniz ki, müsabiqədə onluğa düşən əsərlərdən biri olsa da "Əlifba bayramında qətl" romanınız heç vaxt çap olunmayıb. Niye? Bu məqam mənim üçün çox maraqlıdır. "Əlifba bayramında qətl" romanından sonrakı əsərlərinizin hamısı çap olunub, yalnız bu roman kənarında qalıb. Siz özünüz bu əsəri çap etdirmək istəmirsiniz, yoxsa bu həmin romanın özünəməxsus qəribə taleyi idir ki, ona çap sırası gelmir?

E.Q. - Mən Sizin romanlarınzıla bağlı tədqiqat aparan əsərlərinizdə ilk önce magik realizmin elementlərini gör-düm və vurğuladım. Fikrimcə, ədəbiyyatımızda hal-hazırda bu cərayanı en yaxşı təmsil edən və təmsil edə biləcək yaşlılardan biri məhz sizsiniz. Amma mənim soruşmaq istədiyim özəl bir məqam var. Sizin poetik yaradıcılığınız təmam fərqli bir aspektidir. Po- etik yaradıcılığınızda izlənən məqamlar magik realizmə bağlı deyil. Yaradıcılığınızın bu aspektində daha çox sufiyə, neosufiyə, irfan elementləri izlənilir. Sanki Sizin nəsən yaradıcılığınızda poetik yaradıcılığınız tam fərqli iki xəttidir. Siz də bu məqamda mənimsələrsiniz?

Z.S. - Doğrudur. Mənim nəsən yaradıcılığım magik realizm cəreyanının nümunələridir. Mən Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşam. Bize həmin dövrde tədris edilən fənnlərin içinde "polot sozname" - şüur axını deyilən bir üsuldan bəhs edən fənn var idi. Mənim nəşrim məhz həmin o şüur axınına əsaslanır və buna görə də mən nəsən əsərlərimi qəleme alanda heç vaxt once-dən plan qurmamışam. Bu zaman ancaq şüur axını ilə yaranan, ardıcılığı bir-birindən

"Nə qədər güdü olsa da insan ruhunun çırıntımasını texnologiya verə bilməz"

Zahid Qaratorpaq: "Telefon, internet bütün insanları necə cəlb edib, aludə edibsə insanlar ədəbiyyatla maraqlana bilmirlər"



dünyanızı daha dəqiq ifadə edə bilir?

Z.S. - Elnare xanım, mənim ədəbiyyata gəlmiş şeirlər olub. On bir yaşımda ilk şeirlərim Şamaxının "Yeni Şirvan" qəzətində çap olunub. Ancaq çox qəribədir ki, ilk şeirlər kitabım 52 yaşımda çapdan çıxdı. Bizim ədəbi nəsil "80-cilər ədəbi nəsil" adlanır. Həmin dövrə biz müntəzəm olaraq ədəbi orqanlarda çap olundur. Haqqımızda yarızıdlar, şeirlərimiz "Ulduz" jurnalında, "Azerbaycan" jurnalında işq üzü görürdü. Mən həmin dövrə özümə mehz şair kimi hiss edirdim. Ancaq 80-ci illərdə nəsə formasında heç janrı da məlum olmayan "İlan tüpürceyi" adlı kiçik bir yazı yazdım. Essevari bir əser idi. Həmin əser 1990-cı ildə "Ulduz" jurnalının birinci nömrəsində çap olundu. O yazı ilə mənim yaradıcılığımda bir dəyişiklik yarandı. Nəsre keçməyə daxlimdə nə isə bir ehtiyac var idi və bu mütləq reallaşmalıdır. İlk romanımı 2011-2012-ci illərdə yazdım: "Əlifba

Tərcümə Mərkəzində işlədiyim dövrde tərcümələrlə ardıcıl məşğul olmağa başladım. Dövlət Tərcümə Mərkəzində işləməyə başlamazdan evvel, 90-ci illərdə də tərcümə ilə məşğul olurdum. Həmin dövrde B. Pasternakdan, digər tanınmış yazıçı və şairlərin yaradıcılığından tərcümələrim çap olunub. Artur Rembonun şeirlər toplusu, Fransua Moriaquin seçilmiş əsərləri ("Keçmiş zamanların yeniyetməsi", "Sevgi sehəri" romanları) kitabı, Nikolay Qoqolun "Şinel", Lev Tolstoyun "İvan İlinçin ölümü", "İnsan yaşadan nedir?", "Saxta kupon" kitabları, Fyodor Dostoyevskinin "Gülməli adəmin yuxusu" kitabı, "Bobok", "Milad yolkasındaki oğlan" həkayələri, "Ölü evdə qeydlər" povesti, Anton Çexovun "6 nömrəli palata" kitabı və həmin əsərin mülliəfi haqqında gərkəmləri rus rəssamı Konstantin Korovinin yazdığı xatirələri, Yuri Trifonovun seçilmiş əsərləri ("Qoca" romanı və həkayələr) kitabı, Vsevolod Meyerholdun

başqa dəhilərin əsərləri mənim tərcüməmədən çap olunub. Ən önəmlisi isə Con Miltonun dünya seviyyəli "İtirilmiş cənət", "Qaytarılmış cənət" epopeyalarını, Aleksandr Soljenitsyn SSRİ-nin iç üzünü açan üç cildlik "QULAQ Arxipelağı" əsərini azerbaycan dilinə tərcümə etmişəm.

E.Q. - Sizin cavabınızdan bələ başa düşdüm ki, bu üç istiqamət arasında Sizə en doğma olan sfera nəsrdir. Yaradıcılığa şeirlərə başlasanız da nesr sizlə özəlliklə çəlb edib. Qeyd etdiniz ki, müsabiqədə onluğa düşən əsərlərdən biri olsa da "Əlifba bayramında qətl" romanınız heç vaxt çap olunmayıb. Niye? Bu məqam mənim üçün çox maraqlıdır. "Əlifba bayramında qətl" romanından sonrakı əsərlərinizin hamısı çap olunub, yalnız bu roman kənarında qalıb. Siz özünüz bu əsəri çap etdirmək istəmirsiniz, yoxsa bu həmin romanın özünəməxsus qəribə taleyi idir ki, ona çap sırası gelmir?

Z.S. - Cox maraqlı sualdır. Əlbette bu əsərin öz taleyi idir. Dəfələrlə çap etdirmək istəmişəm, nədənən alınmayıb. Bilmirem bu məndən qaynaqları, yoxsa siz dediyiniz kimi romanın öz taleyi idir. Bu məqamın özündə bir qədər qəribəlik var. "Əlifba bayramında qətl" romanının yazı prinsipi də o biri əsərlərinin heç birinə benzəmir. Bu roman da belə də əlifbamızda olan 8-10 hərfə bağlı mətnlər var. Məsələn, əsərin bir qismində sözler ancaq "D" hərfi ilə başlayır. Digər bir qismində ancaq "K" hərfi ilə başlayır. Yaxud ancaq "A" hərfi ilə başlayan hissə var. "Əlifba bayramında qətl" çox

şəhərə bir romandır və mən özüm de bu romanı çox sevirm. Əsərdə çox ciddi heyati problemlər var. Bizim cəmiyyətin qarşılaşığı çox gərgin, çətin heyat şəraitli ilə bağlı olan problemlər var bu romanda. Əsərdə bəhs edilən dövr keçid dövrü id: 90-ci illər, I Qarabağ müharibəsi. Əsərdə bütün bular özündə ehtiva edən bir heyat fonunda yazıcıının cəkdiyi ezbərlərdən, yazıçı hayatından bəhs olunur. Çox maraqlıdır ki, o əsəri mən bu güne qədər neşr etdirməmişəm. İndi isə istəyirəm, ürəyimden bir arzu keçir ki, bu əserin çapı qalsın doğan mənələr ortaya çıxır və bu da mənim nəşrimi bir qədər də axıcı, bir qədər de oxucuya xoş gələn bir halad gətirir. Magik realizm de buradan qaynaqlanıb və mən özümden ixtiyarsız bu cərəyanada əsərlər yaratmağa başladım. İndi da mən əsərərimi şüur axını texnikası ilə yazıram. Hal-hazırda "Damşa" adında yarımcıq romanım var. Elifra edirəm ki, bu vaxta qədər mən belə üzün müdəttər erzində roman yazmadı. Başlığındı vaxtdan il yarımından artıq vaxt keçib, amma hələ çox az bir hissə hazırlır. Amma o biri romanlarını bir il müddətində yazıb bitirmişim. Bayaq qeyd etdiyim kimi şeirlərim 80-ci illərdən çap olunmağa başlayıb. Məsələn, 1984-cü ildə "Azerbaycan" jurnalında çap olunan bir balladam var. Oxusuz, ele bil bu gün yazmışam. Sizin poeziyamla bağlı dediyiniz bütün məqamlar orada var. Yeni poeziyamda izlənən məqamlar heç de magik realizmə aid deyil, özümə de qəribə gələn bir məqamdır - irfana, haradasa sufiyəm söylekən məqamlardır. Bu balladadan sonrakı şeirlərim, "Ulduz" jurnalında, "Azerbaycan" jurnalında, "Şəhərin rəmzi" romanı tam fərqli bir əsərdir. Amma "Əlifba bayramında qətl" romanı tam fərqli bir əsərdir.

E.Q. - Mən Sizin romanlarınzıla bağlı tədqiqat aparan əsərlərinizdə ilk önce magik realizmin elementlərini gör-düm və vurğuladım. Fikrimcə, ədəbiyyatımızda hal-hazırda bu cərayanı en yaxşı təmsil edən və təmsil edə biləcək yaşlılardan biri məhz sizsiniz. Amma mənim soruşmaq istədiyim özəl bir məqam var. Sizin poetik yaradıcılığınız təmam fərqli bir aspektidir. Po- etik yaradıcılığınızda izlənən məqamlar magik realizmə bağlı deyil. Yaradıcılığınızın bu aspektində daha çox sufiyə, neosufiyə, irfan elementləri izlənilir. Sanki Sizin nəsən yaradıcılığınızda poetik yaradıcılığınız tam fərqli iki xəttidir. Siz də bu məqamda mənimsələrsiniz?

E.Q. - Zahid müəllim, sizin şeirlərinizin adı: "Üfürülüş çırığın ruhu" və "Tək işığın halası". Kitablarınızın adı da, içindəki şeirlərə də baxanda həmin o sufilik, irfanla bağlı məqamlar öncə çıxır və bu önə çıxan məqam mehz Şərqi ruhudur. Sizin nəsənizdə də Şərqi ruhu var. Amma nəsənizdə Qərb və Şərqi elementləri qarışır. Siz dediyinizin şüur seli pojeyzəndə özünü başa qurmuşdur. Sizin pojeyzəndəki şüur seli mənə elə gəlir ki, genetik yaddaşdan şüurlar. Siz də elə gəlmirmi? Bu məqam sizin Şamaxı köklərinizdən, genlərinizdən galır. Bal-ka pojeyzəndə titrəyən həmin o "Üfürülüş çırığın", yəni mehz Nəsimini ruhudur. Və bərə rəhə sizin tımsalınızda "tək işığın halası" kimi bədörvədə de yasaşır. Siz necə düşünürsünüz?

ardı seh: 19

evveli səh:17

Z.S. - Dəyər verdiniz üçün çox sağ olun Elnare xanım. Bəli, ola biler ki genetikdir. Men de həmin torpağın yetirməsiyəm. Onların doğulub-yaşadıqları yerlər bizim tərəflərdə olub, ulularımız eyni qəbiristanlıqdə uyuyur. Nəsimin qardaşının da, S.Ə. Şirvanının da, Pir Məhəmməd Seyid Əlinin de, mənim nəsimin de qəbrləri eyni məkəndədir. Şamaxı özünü bilirsınız ki, yaradıcı insanlar məkanı olub, böyük dahiər yetişdirib. Onların yetişdiyi torpaqda nəfəs almağın özü mənə azdan-çoxdan nəse verib, şeir, nər yazmağına sebəb olubsa, nə xoş mənim halıma! Müsahibələrimin birində də demmişim ki, Məhəmməd Hadi mənə ana tərefdən qohumdur, M.Ə. Sabir isə ata tərefdən. Siz düz deyirləriniz. Ola biler genetikdən gəlmə məqamlardır bunlar. "Üfürülmüş çərçığın ruhu" və "Tek işığın halesi" məsələsindən çox maraqlı sual qoydunuz ortaliga. Heç o barədə özüm de düşünmemişdim. Bunları mən sadəcə şeirlərinin adından, mənasından görlüb kitabın serlövhəsi kimi vermişdim. Sufizmin, irfanın banilarının doğulub yaşıadıqları o torpağın ab-havasındandır o şeirlər, o torpağın insanlarının çəkdiyi nəfəsindən, udduğu havadandır. Bu məqamlar mənim özümə də qəribə gelir. Bu nece oldu ax? Bu "nece oldu?" sualına bir ömrü boyu cavab təpə bilmirəm.

E.Q. - Zahid müəllim, sizin nər əsərlərinizin magik reallımla əlaqəsinə bayaq vurğuladı. Bir müsahibə çərçivəsində elbette ki, onların təhlilini vermək, araşdırmaq çətindir. Sizin yaradıcılığınızla bağlı məqaləmdə bərpa məqamları araşdırırmışam, amma mənə elə gelir ki, hələ açılmalı olan çox qatlar var. İnşallah bərpa daha sizin yaradıcılığınız qayıdacağam. Mənə maraqlı gələn məqam Sizin nər əsərlərinizdə daha çox diqqəti cəlb edən, təkərlənan, vurğulanın mistic elementlərdir. İki element çox diqqəti cəlb edir: rəng məsələsi, bir də quşlar. Rənglər və quşlar həm poetik, həm də nər əsərlərinizdə var. Niye əsərlərinizdə bu elementlər bu qədər aktivlidir?

Z.S. - Rəng məsələsi və quşlar səhbiət mənim nəsimdən qızılız kətt kimi keçir. Bınlar daxili sixintilərin eləmətləridir. Özümdən ittiyarsız olan, bayaq də qeyd etdiyim kimi şüür axını ilə bağlı olan məqamlardır. Ola biler ki, bunların ruhu anımları var və istər-istəməz magik realizmdə özünü bürüze verir. Xüsüs ilə "Dərdin sarı çəpkeni"ndə rənglər məsəlesi çox ciddi məqamdır.

E.Q. - Zahid müəllim, Sizin bütün nər əsərləriniz - "Əlifba bayramında qəti", "Dərdin sarı çəpkeni", "Kül", "Qarğı marşrutu", "Quşların İntiharına ağılamayın", "Köhnə mürçüyə elegiya", "Qiyamət Qazileri" romanlarınız və "Qaranguş sesli sevgili" povestiniz özünaməxsus və fərqlidir. Əlbəttə, onları birləşdirən məqamlar da var. Amma her biri tam fərqli əsərdir. Mənim fikrime nər əsərləriniz içində "Qarğı marşrutu" özəldir. Dig-

erlərini sanki bir silsilə halında birləşdirmək, ümumi xətt tapmaq mümkündür. Amma fikrime, "Qarğı marşrutu" tam fərqli əsərdir. Belə qəhrəmanə görədir, beləkə səzin ifade etmək istədiyiniz həmin o ruh halına görədir. Siz nece fikirlərinsiz? Hansısa əsərinizi dīgərlərindən

E.Q. - Siz ham de tərcüməçisiñiz. Mənim üçün burada çox maraqlı bir məqam var. Mənə elə gelir ki, bədil yaradıcılıqla məşğul olan şəxslərin tərcümə ilə məşğul olması dəha çatin, dəha mürəkkəb prosesdir. Tərcümə zamanı yazıçı, şair öz spesifik yaradıcı yönünü kənarə

da edəbiyyat vasitəsilə oxucularına nə demek istəyirsiniz? Z.O. - Tərcümə işlərində də, digər məsələlərdə də özüm üçün elə bir məqam yaratmışdım ki, sanki mənəvi dünyamın üzərinə zireh geyindikdən sonra dünyevi işimle məşğul olurdum. Yeni o mənəda ki, mənim daxili aləmimə

beynime yeridi və elə həmin dövrən televiziyyaya baxmiram, lazım olan məlumatı internetdən elə edirəm. Oxuculara da onu demek istəyirəm ki, gec-tez kitablara qayıdaqla qayıdaqla zireh geyindikdən sonra dünyevi işimle məşğul olurdum. Yeni o mənəda ki, mənim daxili aləmimə

"Nə qədər güclü olsa da insan ruhunun çırıntısını texnologiya verə bilməz"

Zahid Qaratorpaq: "Telefon, internet bütün insanları necə cəlb edib, aludə ediblər insanlar ədəbiyyatla maraqlana bilmirlər"

fərqləndirirsinizmi?

Z.S. - Her dəfə Sizin suallarınızla mənim üçün edəbiyyatın bağlı qapıları qısmen açılır və men dərindən nefəs alıram. Men özüm de "Qarğı marşrutu"-əsərimi çox sevirm. Oradakı qəhrəmanı yaratmaq barədə men uzun illər düşünmüştüm. Fikrətərindən amma yazmağa ürek etmirdim. Düşünürdüm ki, nə alına biler axı bu obradandan. O xəçapuri satan qəhrəmanım mənim canlı gördüyü, yaşantalarını hiss etdiyim bir adamdır. Onun obrazını yaratmağı özümə borc biliirdim. "Qarğı marşrutu" haqqıqtən de digər əsərlərindən çox fərqlidir. Orada magik realizm var. Ancəq əslüb əsəri bir qədər fərqli aspektə aparır. Əsərlərimin, qəhrəmanımların ümumiyyətə hamisidən doğmadılar. Məsələn "Dərdin sarı çəpkeni"ndə Bulud müəllim. Elə biki, men bu adamlı birləşdə işləmişəm, qonşu olmuşam, qohum olmuşam, dost olmuşam. Bəle baxıram obrazın halına özüm de fikrətərindən, ki, o kim idi ki obrazını o formada yaradıb ortaliga çıxardım. Qaribe meqamlardır. Yaradıcılığında bu hissələri yaşamasam men heç nə yaza bilərəm. "Kül"de de həmçinin. Bəşəri duyğular keçirməsi bəsəri ya-zanda. Bütün dünya xalqlarını bir məkəna yığmışım, Daun adlı obrazın qarşısına getirmişəm. Magik realizmin mənə təlqin etdiyi elementlərdir bunlar. "Qiyamat qazileri"ni mən roman - pritchā janrıda yazmışam. O romanın yazılış prosesində çox qəribə ya-qıştılarım olub. Vaxtıla özüm Xocalıda da, Sırxavənd dərəsində də döyüşlərdə olmuşam. Xocalıya yardım aparanı getmişəm o məkanlara. Əsərdə də məhz o məkanları vermişəm. Hətta əsərdə verdilim maşının nöməsi də realdir. Bu reallığıları əsərdə magik realizmle vəhdətə vermişəm. Mən realist bir əsər yaza bilmərem. Realizme ciddi yanaşan bir insanım. Ancaq mən özümü magik realizmdə dəha gözəl ifade edə biliäm.

qoymalıdır ki, oxucu tərcüməçinin deyil, tərcümə edilən əsərin müəllifinin səsini eşidə bilsin. Məsələn, Siz Con Miltonun əsərini tərcümə edərkən neca naili olduğunu ki, oxucu o əsərdə Zahid Saritorpaqın deyil, məhz Con Miltonun səsinin eşitsin?

Z.S. - Con Miltonun əsərinin tərcüməsi mənim ömrümün iki il yarımini alıb. 17500 misradır. Ən böyük "İtilmiş cənnət" dir. "Qaytarılmış cənnət" bəy qədər kiçikdir. İkiisi bər yerde 17500 misradır. Əvvəl istədim bu əsəri nər kimi tərcümə edim. Men əsərin rus dilinə nəsrənə çevrilmiş variantlarını oxumuşdum. Ancaq sonradan öyrəndim ki, XIX əsrə bu əsəri orijinalda olduğu kimi şeirlər də tərcümə ediblər. Men əsəri ingilis dilindən sətri tərcümə etdirdim, şeirlər öz tərcüməmənən olanda onu rus dilində olan variantla tələb etdirdim, tam uyğun geldi. "İtilmiş cənnət", Qaytarılmış cənnət" çox maraqlı əsərdir. Con Milton doğrudan da dahi olub. Men bayaq qeyd etdim ki, sevmədiyim yazılışı olsa da Aleksandr Soljenitinin üç cildlik "QULAQ Arxipe-lası" əsərini də tərcümə etmişəm. A. Soljenitini mən yazıçı yox, siyasi publisist kimi qəbul edirəm. Bu əsərin müsbət cəhati odur ki SSRİ-nin iş üzünü, sistemin mahiyyətini açıb. Məhz buna görə də Nobelə layiq görüldü. Bəli, tərcümə işi qəlizdir. Gərək tərcümə etdiyin müəllifin ruhunu yaşıyanas, ruhunu yaşaya bilməsen tərcümə alınmaz.

E.Q. - Siz tərcümələrinizdə maksimum çalışığınız ki, həmin müəlliflərin özünəməxsusluğunu saxlaysınız. Və özünüüz Zahid Saritorpaq olaraq o matndən kənara çəkə biləmisiniz. Sonuncu sualim: Zahid Saritorpaqın yazılıçı kimi misslyası nedir və o hesab edirmi ki, hal-hazırda həmin misslyanı yerlərə yetirib? Bu ədəbiyyatın bir qədər kənarda qaldığı, şou-bliznesin, şounun, ümumiyyətə insanların həyatında belə şounun öne keçdiyi bir dövrdə, məqam-

xarici aləmdə gördüğüm işin heç bir təsiri olmasın, daxilim özündə qalsın. İşdən qayıdış yaradıcılıqla məşğul olanda o zirehi çıxardırm ve başlayırdım yaradıcılıqla məşğul olmağa. Bu mənəda mənə kənarə aləmin təsiri olmayıb. Öz ab-havamı qoruya bilmışəm, öz missiyamı yerinə yetirməkdən ötrü zirehe bürünə bilmışəm. Ədəbiyyata bu gənə mənəsibət, insanların daha çox şon biznesə, şou aləməne cəlb olunmasına səbəb televiziylərin hamının evinə təcavüz etməsi, həmiyə təsir imkanına malik olmasıdır. Men 30 ildir, bəlkə dəhər çoxdur televizora baxıram. Çünkü Qorki adına Ədəbiyyat İnstitutunda oxuyanımız dilçilikdən dərs deyən i.İ. Bezyazıcı adlı bir müəllimiz var idi. Hələ o vaxt bize deyirdi ki, siz şairsiniz, yazarınız, istəməsiniz ki, bədəbət olasınız, televiziyyaya baxmayın, televiziyya sizi aldadır. O vaxtan bu fikir menim-

aludə ediblər insanlar ədəbiyyatla maraqlana bilmirlər. Nəinki ədəbiyyatla, çox şeyle maraqlana bilmirlər. Men inanram ki, gec-tez ədəbiyyat qələbə çalacaq. Nə qədər az oxunsa da, kitaba mənəsibət zəif olsa da gec-tez ədəbiyyat öz yerini alacaq. Buna mənim şübhəm yoxdur. Müsəl texnologiyaya əsasən ədəbi mətnləri də artıq robottalar yaza biləcək. Nə qədər güclü olsa da insan ruhunun o çırıntıını texnologiya vere bilmez. Mən buna inanıram.

E.Q. - Fikrətərindən çox maraqlı müsahibə alındı.

Z.S. - Düzünlər desəm müsahibə vermək, özüm haqqında, yaradıcılığım haqqında danışmaq mənim sevmədiyim məqamdır. Amma Sizin kimi ciddi bir ədəbiyyat adəməna müsahibə vermək çox xoş oldu.

E.Q. - Layihəmizdə iştirak etdiyiniz, müsahibimiz olduğunu üçün təşəkkür edirik.